

Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu

-R-

Rustaveli Şota
“Pələng dərisi geymiş pəhləvan”

Rustaveli Şota
“Pələng dərisi geymiş pəhlivan” Tərcümə: S. Vurğun, S. Rüstəm. Azərnəşr, 1966. 300 s.

Rado Şandor
“Təxəllüsü Dora” Sovet kəşfiyyatçısının xatirələri. Tərcümə: Qasımzadə İ. Azərnəşr, 1981. 360 s.

Rəcəbnejad Məhəmməd Rza.
“Zamanın aynası” 2000.

Remark Erix Mariya
“Zəfər tağı” Roman. Tərcümə: V. Hacıyev. Yazıçı, 1986. 432 s.

Rublyax V. E.
“Yol hərəkəti qaydaları” 1-ci sinif şagirdləri üçün. Maarif, 1976. 48 s.

Rannan Y.
“Yuxan Salu və onun dostları” Hekayələr. Tərcümə: Ş. Mirbağirova. Gənclik, 1967. 135 s.

Rannan Y.
“Yuxan Salu və onun dostları” Hekayələr. Tərcümə: Ş. Mirbağirova. Gənclik, 1967. 135 s.

Rəşidədin Fəzlullah
“Oğuznamə” 1992.

Roni Jozef Anri
“Od uğrunda mübarizə” 1930.

Rana
“Onlar türklərdi” 1993.

Rapoport Y. L.
“Patologiya kursu” 1961.

Rojdestvenski R.

“Sizin üçün yaşayıram” Şeirlər və poemalar. Tərcümə: C. Novruz. Gənclik, 1975. 94 s.

Rəcəb Übeyd

“Şehirli çəkmələr” Nağıl, poema və şeirlər. Tərcümə: Z. Şahsevənlı. Gənclik, 1984. 68 s.

Ribakov A.

“Sürücülər” Tərcümə: H. Şərifov. Azərnəşr, 1965. 294 s.

“Rumın xalq nağılları” Tərcümə: S. T6a hirova. Gənclik, 1988. 148 s.

Raud Eno

“Uçan nəğmələr” Tərcümə: Hidayət. Yerevan, “Hayastan”, 1975. 109 s.

Rado Şandor

“Təxəllüsü Dora” Sovet kəşfiyyatçılarının xatirələri. Tərcümə: Qasımzadə Q. Azərnəşr, 1981. 360 s.

Rustaveli Şota

“Pələng dərisi geyinmiş pəhləvan” Tərcümə: S. Vurğun, M. Rahim, S. Rüstəm. Yazıçı, 1988. 363 s.

Rid Mayn

“Başsız atlı” 1983.

“Rəhməti Təbrizi və onun Divanı” Tərcümə: Əkrəm Bağırov. Nurlan, 2006. 364 s.

Rolen Olivye

“Bakıda son günlər” Esselər. Tərcümə: M. Raufqızı. Qanun, 2011. 147 s.

Roulinq C.

“Harri Potter və fəlsəfə daşı” Qanun, 2011. 447 s.

Roulinq C.

“Harri Potter və sirli otaq” Tərcümə: K. Haqverdiyeva. Qanun, 2011. 391 s.

Rudiy Krill Valentinoviç

“Xarici ölkələrin maliyyə pul və kredit sistemləri” Tərcümə: R. Rzayev. 2009. 438 s.

Rable Fransua

“Qarqantua və Pantaqrueel” Tərcümə: Əhməd Cavad. Öndər Nəşriyyat, 2005. 303 s.

Rüstəm Xasiyyət

“Qorxunc” Seçmə şeirlər. Tərcümə: R. Sabir. Vektor, 2009. 74 s.

Rumi Mövlanə Cəlaləddin

“Məsnəvidən seçmələr” Tərcümə: A. Yaşar. Yom, 2007. 230 s.

Rolən Olivye

“Bakıda son günlər” Esselər. Tərcümə: M. Rauqızı. Qanun, 2011. 147 s.

Roulinq C.

“Harri Potter və fəlsəfə daşı” Qanun, 2011. 447 s.

“Roulinq C.

“Harri Potter və sirli otaq” Tərcümə: K. Haqverdiyeva. Qanun, 2011. 391 s.

“Rum. İlk məktub” Rumıniya yazıçılarının əsərlərindən ibarət toplu. Tərcümə: Güllü Yoloğlu. Adiloğlu, 2002. 256 s.

Rüstəm Xasiyyət

“Qorxunc” Seçmə şeirlər. Tərcümə: R. Sabir. Vektor, 2009. 74 s.

Rumi Mövlanə Cəlaləddin

“Məsnəvi”dən seçmələr. Tərcümə: A. Yaşar. Yom, 2007. 230 s.

Rıtxeu Yuri

“Veket və Aqnes” Povest. Tərcümə: Hüseynov S. Gənclik, 1975. 131 s.

Razumnı V. A.

“Estetika və həyat” Gənclik, 1967. 80 s.

Rumişski Lev Zimonovic

“Ehtimal nəzəriyyəsinin elementləri” Ali məktəb tələbələri üçün dərs vəsaiti. Tərcümə: L. Z. Rumişski. Maarif. 1982. 188s .

Rəşidov Şərəf

“Kəşmir mahnısı” Tərcümə: T. Elçin. Gənclik, 1979. 40 s.

Reznikov B.

“Kitab mağazasına satıcının işi” Azərtədrisnəşr, 1963.

Raud Eno

“Uçan boşqabların əhvalatı” Povest. Tərcümə: M. Muradxanova. Gənclik, 1982. 248 s.

Rabiza F.

“Kosmos sənin evindir” Tərcümə: K. Mehdiyev. Gənclik, 1985. 152 s.

Rabinoviç A. M.

“Redaktorlu mancanaq dəzgahlarının tarazlaşdırılması praktikasi” 1954. 84 s.

Rabinoviç A. S.

“Uşaqlarda dişlərin sağlamlığını necə qorumalı” 1955. 16 s.

Rumyantsev M. M.

“Radio həvəskarlarının cib qəbulediciləri” Gənclik, 1967. 107 s.

Radişev A.

“Peterburqdan Moskvaya səyahət” Tərcümə: Şərifov H. 1952. 276 s.

Radnoti M.

“Yaralı ağılar” Şeirlər. Tərcümə: D. Nəsib. Yazıçı, 1984. 120 s.

Razqon L.

“Respublikanın gəncliyi” Tərcümə: F. Aslan. Gənclik, 1982. 84 s.

Razumeneviç V.

“Çapay ürəyi” Gənclik, 1973. 40 s.

Razumnı V. A.

“Estetika və həyat” Gənclik, 1967. 80 s.

Razumovski V.

“VIII sinifdə mexanikanın tədrisinə dair” 1972. 44 s.

Raynis Y.

“Seçilmiş şeirləri” Azərnəşr, 1965. 147 s.

Rayski V. A.

“Tibb bacısının məlumat kitabı” Tərcümə: A. Tahirova. 1984. 291 s.

Rayxer E. A.

“Doğulduğu gündən 4 yaşınadək uşağın inkişafı” 1950. 20 s.

Rakovskaya İ.

“Qəribə əlifba” 1950. 28 s.

Rampan Y.

“Papiros və ağ ciyər xərcəngi” 1983. 36 s.

Rana

“Onlar türklərdi” Tərcümə: A. Kənan. 1993. 128 s.

Rannap Y.

“Yuxan Salu və onun dostları” Hekayələr. Tərcümə: Ş. Mirbağirova. Gənclik, 1967. 135 s.

Rustaveli Ş.

“Pələng dərisi geymiş pəhləvan” Tərcümə: S. Vurğun. Azərnəşr, 1966.

Rebrov M. F.

“Aya uçuş uzaq deyil” Maarif, 1966. 76 s.

Reva İ. P.

“Heyvandarlıq fermalarında işlədilən maşınların təmiri” Maarif, 1978. 276 s.

Revay Y. M.

“Macarıstan, Venqriya Hitlerin boyunduruğu altında” 1942. 38 s.

Reyn İ.

“Traktorun quruluşu” 1932. 32 s.

Rezanov M. D.

“Metal, inşaat və ağac malları” 1962.

Reksin Ş. E

“Radio nədir. 1933.

Remark E. M

“Qərb cəbhəsində təbəddülət yoxdur” Tərcümə: İ. Nəfisi. 1930.

Remark E. M.

“Zəfər tağı” Roman. 1986. 432 s.

Reformarski S. N.

“Üzvi kimya” 1930. 304 s.

Reşetov D.

“Maşın detalları” Dərslik. Maarif. 1965. 754 s.

Rozov S. V.

“Rəsmxətt kursu” 1959. 368 s.

Rılski Maksim Fadeyevic

“Yanğı” Şeirlər və poema. Tərcümə: A. Abdulla. Yazıçı, 1978. 92 s

Remark E. M.

“Qərb cəbhəsində təbədüllat yoxdur” Tərcümə: Nəsirli İ. 1930.

Radnosti Mikloş

“Yaralı ağılar” Şeirlər. Tərcümə: D. Nəsib. Yazıçı, 1984. 120 s.

Rıbakov Anatoliy Naumovic

“Atəş” Tərcümə: Ə. Əhmədova. Gənclik, 1979. 212 s.

Ribakov A.

“Sürücülər” Roman. Tərcümə: H. Şərifov. Azərnəşr, 1965. 294 s.

Ribakov A.

“Tunc quş” Povest. Tərcümə: G. Həsənzadə. Uşaqgəncnəşr, 1962. 272 s.

Rılski Maksim Fadeyevic

“Yanğı” Şeirlər və poema. Tərcümə: A. Abdulla. Yazıçı, 1978. 92 s.

Rıtxey Yuri

“Veket və Aqnes” Povest. Tərcümə: S. Hüseynova. Gənclik, 1975. 131 s.

Rodari Canni

“Hər sənətin ətri var, hər sənətin rəngi var” Tərcümə: S. Əsəd. Gənclik, 1969. 17 s.

Rodari Canni

“Celsomino yalançılar ölkəsində” Nağıl. Tərcümə: Ş. Ağayeva. Uşaqgəncnəşr, 1962. 168 s.

Rodrian F. və Klemke V.

“Qaranquş Xristina” Hekayə. Tərcümə: R. İmanova. Gənclik, 1973. 34 s.

Rojdestvenski Robert

“Otuzuncu əsrə məktub” Şeirlər və poemalar. Tərcümə: X. Rza. Gənclik, 1984. 140 s.

Rojdestvenski R.

“Sizin üçün yaşayırım” Şeirlər və poemalar. Tərcümə: C. Novruzundur. Gənclik, 1975. 94 s.

Rudzitis Quntis, Rudzitis Q.

“Kimya” Orta məktəbin 9-cu sinfi üçün dərslik. Maarif, 1991.

Rudni Vladimir

“Gizli səngərdə” Uşaqgənclik, 1942. 32 s.

Rumişki Lev Zimonovic

“Ehtimal nəzəriyyəsinin elementləri” Ali məktəb tələbələri üçün dərs vəsaiti. Tərcümə: L. Z. Rumişki. Maarif, 1982. 188 s.

“Rumın xalq nağılları” Tərcümə: S. Tahirova. Gənclik, 1988. 148 s.

“Rəsmxət” Dərslik. 1978. 304 s.

Rumyantsev A.

“Siyasi iqtisad” Dərslik. Tərcümə: M. Ə. Musayev. Maarif, 1986. 592 s.

“Rübailər aləmində” Tərcümə: Məmmədağa Sultanov. Azərnəşr, 1989. 263 s.

Rüstəm Süleyman

“Bolqar cələnği” Bolqar ədəbiyyatından seçmələr. Tərcümə: Y. Həsənbəy, A. Əlizadə və b. Yazıçı, 1987. 270 s.

“Ruhun həyatı haqqında düşüncələr” Yazıçı, 1998. 40 s.

Ryabcikov Yevgeni

“Ulduzlar gəmisinin sükançısı” Y. Qaqarinin həyatı haqqında. Uşaqgənclik, 1962. 56 s.

Rudzitis Quntis, Feldman Frits.

“Ümumi kimyanın əsasları” Maarif, 1992. 110 s.

R. A. Qladkova, V. Y. Dobronrarov

“Fizikadan məsələlər və suallar” Orta ixtisas təhsili məktəbləri üçün dərs vəsaiti. Tərcümə: K. Mehrəliyev. Maarif, 1983. 340 s.

Radişşev Aleksandr Nikolayeviç

“Peterburqdan Moskvaya səyahət” Tərcümə: Hüseyn Şərifov. Avrasiya Press, 2006. 182 s.

Rafiqoğlu Rəhman Novruzov

“Öl və diril” Roman. Tərcümə: X. Z. Əliyeva. Mütərcim, 2009. 230 s.

Rüstəmov Fərrux

“Pedaqoji təlim və tərbiyə tarixi Şərqdə” Tərcümə: H. C. Qənbəri. Təbriz, 2010. 314 s.

Rza Xəlil Ulutürk

“Turan çələngi” Tərcümə: Xəlil Rza Ulutürk. Qapp Poliqraf, 2005. 872 s.

“Rumın nağılları” Tərcümə: Tahirova Sara. 2001.

Rayi Cəlal

“Şərqi incisi Hindistan” Gənclik, 2011. 47 s.

Rumi Mövlana Cəlaləddin.

“Mənəviyyat məsnəviləri” Tərcümə: Səfər Şirinov. Mütərcim, 2007. 269 s.

“Rəhmdil qız” Latış xalq nağılı. Gənclik, 1971. 18 s.

Rəcəb Übeyd

“Sehrli çökmələr” Tərcümə: Z. Şahsevənli Gənclik, 1984. 68 s.

Rəcəbnejat Məhəmməd Rza

“Zamanın aynası” Tərcümə: Ə. Hacızadə. Araz, 2000. 106 s.

Rəşidəddin F.

“Oğuznamə” Tərcümə: R. M. Şükürova. Azərnəşr, 1992. 71 s.

Rəşidov Ş.

“Borandan güclü” Roman. Tərcümə: H. Şərifov. Azərnəşr, 1962. 351 s.

Rəşidov Ş.

“Qaliblər” Roman. Tərcümə: M. İbrahimov. Azərnəşr, 1076. 378 s.

Rəşidov Ş.

“Kəşmir mahnısı” Tərcümə: T. Elçin. Gənclik, 1979. 40 s.

Rəşidov Ş.

“Güclü dalğa” Roman. Tərcümə: Ə. Cəfərzadə. Gənclik, 1974. 343 s.

Rojdestvenskiy R.

“Otuzuncu əsrə məktub” Şeirlər və poemlar. Tərcümə: X. Rza. Gənclik, 1984. 140 s.

Rid Mayn

“Başsız atlı” Roman. Tərcümə: C. Məcnunbəyov. Gənclik, 1983. 328 s.

Razumeneviç V.

“Çapay ürəyi” Gənclik, 1973. 40 s.

Rasputin Valentin Qriqoryeviç

“Mariyaya pul lazım idi” Povest. Tərcümə: V. Babanlı. Yazıçı, 1979. 136 s.

Rasputin Valentin

“Sonuncu möhlət” Povestlər. Tərcümə: B. Babanlı. Yazıçı, 1988. 296 s.

Rodari C.

“Celsomino yalançılar ölkəsində” Tərcümə: Ağayev Ş. 1962.

Rubin B. A.

“Bitki fiziologiyası kursu” Dərslik. Maarif, 1965. 605 s.

Rublyax V. E.

“Yol hərəkəti qaydaları” 1975.

Remi Jak

“Əgər bütün dünyanın oğlanları.” Bir əhvalatla bağlı olan kollektiv hərəkətlərin gündəliyi. Tərcümə: K. Mehdiyev. 1959.

Rozaliyev Y. N.

“Mustafa Sübhi” Azərnəşr, 1966. 38 s.

Rudıy Krill Valentinoviç

“Xarici ölkələrin maliyyə pul və kredit sistemləri” Dərs vəsaiti. Tərcümə: R. Rzayev. İqtisad Universiteti, 2009. 438 s.

Rozen B. Y.

“Neptun səltənətinin dəfinələri” Azərnəşr, 1978. 138 s.

Rampan Y. İ, Sırkin A. B.

“Papiros və ağ ciyər xərçəngi” Azərnəşr, 1983. 36 s.

“Rusiya xalqlarının nağılları” Tərcümə: R. Salamova. Gənclik, 1987. 395 s.

Rıtxey Yuri

“Veket və Aqnes” Povest. Tərcümə: Hüseynova S. Gənclik, 1975. 131 s.

Rıbakov A.

“Tunc quş” Tərcümə: Həsənzadə G. 1962.

Rodari Canni

“Hər sənətin ətri var, hər sənətin rəngi var” Tərcümə: S. Əsəd. Gənclik, 1969. 17 s.

“Rəhməti Təbrizi və onun Divanı” Tərcümə: Əkrəm Bağirov. Nurlan, 2006. 364 s.

“Rəhməti Təbrizi və onun Divanı” Tərcümə: Əkrəm Bağirov. Nurlan, 2006. 364 s.

“Rus Xalq nağılları” Tərcümə: Vəzirov X. Azərnəşr, 1985. 280 s.

Rəhimov Ə.

“Şah Təhmasibin təzkirəsi” 1996.

Rəşidov Şəfəq

“Kəşmir mahnısı” Tərcümə: T. Elçin. Gənclik, 1979. 40 s.

Rays K.

“Evimizin cıdırı” Tərcümə: Əlibəyli Ə. 1960.

Rodari Canni

“Telefonla danışılan nağıllar” Tərcümə: Kərim Ə. Gənclik, 1969. 85 s.

Rubtsov Nikolay

“Kənd axşamları” Şeirələr. N. Rubtsov. Tərcümə: X. Qoca. Şirvannəşr, 2007. 144 s.

“Rus xalq nağılları” Tərcümə: R. Şərafəddinov. Gənclik, 1986. 76 s.

“Rus xalq nağılları” Tərcümə: X. Vəzirov. Azərnəşr, 1985. 280 s.

“Rus xalq nağılları” Tərcümə: Ə. Musayev . Uşaqgəncnəşr, 1949. 72 s.

“Rusiya xalqlarının nağılları” Tərcümə: R. Salamova. Gənclik, 1987. 395 s.

“Rusiyanın Van və Ərzurumdakı baş konsulu Mayevskinin xatirələri”
Tərcümə: Nəriman Həsənəliyev. Şərq-Qərb, 1994. 38 s.

Romanovski V. E.

“Vitaminlər və vitamin terapiyası” Rostov, 2010. 275 s.